

Süleyman Aliyev



ÇAĞDAŞ  
POEZİYAMIZDA  
NƏSİMİ

SÜLEYMAN ALIYEV

ÇAĞDAŞ  
POEZİYAMIZDA  
NƏSİMİ

Azerbaycan Milli  
Kitabxanası

Bakı - "Təknur" - 2014

**Süleyman Aliyev. Çağdaş poeziyamızda Nəsimi. Baki - "Təknur" nəşriyyatı - 2014. 64 səh.**

Kitabda XIV yüzillikdə yaşayış-yaratmış İmadəddin Nəsimi haqqında çağdaş sənətkarlarımızın poetik fikirləri öz əksini tapmış və bu fikirlərə tədqiqatçı münasibəti bildirilmişdir.

Kitab ali və orta məktəbdə dars deyən müəllimlər, eləcə də öz xalqını və millətini sevən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.

**ISBN: 978-9952-444-03-3**

**© S.Aliyev, 2014**

## **ÇAĞDAŞ POEZİYAMIZDA NƏSİMİ**

*Zahidin bir barmağın kəssən, dönüb  
həqdən qaçar,  
Gər bu miskin aşiqi, sərpa soyarlar,  
ağlamaz.*  
(Nəsimi)

*...Qəhrəmanların ölümü günəşin  
qürubu kimidir.*  
(K.Marks)

Klassik Azərbaycan poeziyasının görkəmli və istedadlı nümayəndələrindən biri də şair-filosof İmadəddin Nəsimidir. O, sarsılmaz inam və işıqlı zəka sahibidir. Bu şəxsin yaradıcılığı son dərəcə rəngarəng və zəngindir. Ölməz şairimizin yaradıcılığı Azərbaycan bədii fikir tarixində əhəmiyyətli yer tutur.

XIII əsrin axırlarında yaşamış İzzəddin Həsənoğlu, eləcə də Şeyx Səfi yaradıcılığında formallaşan Azərbaycan bədii dili XIV əsrдə Qazi Burhanəddin "Divan"ında yüksək səviyyəyə çatdı. Bu dövrдə ədəbiyyatda və ictimai-siyasi fikirdə formallaşmış humanizm prinsipləri Seyid İmadəddin yatradiçiliğində öz zirvəsinə çatdı.

Nəsimi Azərbaycan dilində şeir yazımaqla o dövrдə Azərbaycan dilini daha da zənginləşdirmişdir. Dündür, Nəsimi ərəbcə, farsca da yazmışdır, lakin ən çox üstünlüyü Azərbaycan dilinə vermişdir. Şairimizin məhsuldar əməyi sayəsində Azərbaycan dili ərəb və fars dilləri ilə yanaşı, Yaxın Şərqdə ən geniş mövqə tutmuş bir ədəbi dilə çevrilmişdir.

Günəşin qarşısını daim qara buludlar ala bilmədiyi kimi qara qüvvələr də Nəsiminin tutduğu əqidənin qarşısını ala bilməmişlər. Buna görə də o, əsrlərin tutqun üfüqlərindən

şəfəq saça-saça bu günə qədər keçib gələ bilmişdir.

Xalqımızın söz ustaları bu günümüzdən xeyli əvvəl yaşamış bu söz sərrafi haqqında gözəl və unudulmaz əsərlər yaratmışlar. Şairlər onun poetik obrazını əsərlərində canlandırmışdır. Ancaq onu da deyək ki, Azərbaycan poeziyasında Nəsiminin bədii obrazını əks etdirən əsərlər o qədər de çox deyildir. Maraqlıdır ki, bu əsərlərdə də Nəsiminin obrazı mənşəcə el ədəbiyyatı qaynaqları ilə bağlıdır. Bu bağlılıq da təbiidir. Çünkü istər klassik, istərsə də müasir şeiri-miz olsun, onların ən yaxşı nümunələrini sənətkarlıq nöqtəyi-nəzərindən hansı mənbədən bəhrələndiyini aydınlaşdırıldıqda gedib müdrik xalq yaradıcılığı xəzinəsinə çıxırıq.

Biz XVII əsrдə Laçın rayonunun Gülebird kəndində yaşayıb yaratmış Sarı Aşığın yaradıcılığında da Nəsiminin yad edildiyinə rast gələ bilərik. Aşıq poeziyası xalqın həyatı,

məişəti, arzu və əməlləri ilə səx surətdə bağlıdır. Aşıqlar xalqla bir deyib, bir güldükləri kimi kədəri və sevincləri də bir olmuşdur. "Gördüklərini, eşitdiklərini – real həyat hadisələrinin xalq arasında carçısı olmuşlar. Xalq heç də "Aşıq gördüğünü çağırar" sözlərini təsadüfi söyləməmişdir. Aşıqlar uzun əsrlərdən bəri yalnız Azərbaycan xalqının deyil, bütün Yaxın Şərqiñ tərəqqipərvər xalqlarının qəlbində əbədi iz buraxan Nəsimi azadlıq və qəhrəmanlıq timsalı olaraq qəblələrində yaşamışlar. Məsələn, Sarı Aşıq bayatlarının birində bu ölməz qəhrəmanın ölümünü yad edib, insanları sədaqətə, vəfaya çağırıran bayatı qoşmuşdur."

Gözəllik soy iləndi,  
Şahmar da soy iləndi,  
Nəsimi tek yolunda  
Bu Aşıq soyulandı.<sup>1</sup>

<sup>1</sup> Sarı Aşıq. Şeirləri. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1966, səh.76

Nəsimi haqqında poeziya incilərindən biri də Aşıq Ələsgərin "A yəməndədir" təcnisidir. Şifahi xalq yaradıcılığına, xüsusən klassik aşiq şerinə dərindən bələd olan Ələsgər "Əbədiyyat üfüqlərində doğan eşq günəş" nin adını söz sərrafları ilə bir sıradə çəkir:

Yox sazımın nə pərdəsi, nə simi,  
Onu çalıb kim tərpədər nəsimi?  
Firdovsi, Füzuli, Hafiz, Nəsimi  
Onlar da yazdıgı ayə məndədir.<sup>1</sup>

Aşıq sazı sinəsinə basaraq görkəmli söz sərraflarının – Firdovsinin, Füzulinin, Hafizin, Nəsiminin adını telli sazı ilə eldən-elə, obadan-obaya yaymışdır. Onsuz da xalq arasında dərin məhəbbətlə sevilən bu yüksək

<sup>1</sup> Aşıq Ələsgər. Toplayanı və tərtib edəni İslam Ələsgərov. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1956, səh.146.

intellekt sahibi (Nəsimi) bir daha xalqın nəzərində ucalmışdır.

Nəsimi cismən ölmüşdürsə də ruhən ölməmişdir. "Nəsimi, doğrudan da, əsrinin tutqun, qaranlıq göylərinə aydın bir səhər gətirən günəş idi. Vaxtı ilə Qərb öz Cordano Brunosunun ölümü ilə həyəcanlanıb dalgalandığı kimi, qoca Şərq də bu böyük azərbaycanının ölümü ilə həyəcanlanıb dalğalanmışdır."<sup>1</sup>

Xalq öz qəhrəmanlarını, öz sənətkarlarını heç vaxt unutmur. Onların adını əbədiləşdirmək və qəblələrdən yaşatmaqla onlara nəğmələr, dastan və poemalar qoşmuş və qoşur. Bunlar isə sanki həzin, məlahətli, ecazkar və füsünkar bir musiqiyə - melodiyaya çevrilərək xalq arasında öz əks-sədasını tapır. Könülləri oxşayan, ürəyi ovunduran, fiki ri hərəkətə gətirən bu cür əsərlərdə biz gah

qəlbimizin səsini eşidir, xalqımızın arzu və xəyallarından, sevinc və qəmlərindən, istək və niskillərindən xəbər tutur, gah da köhnə feodal dünyasına lənətlər yağıdır, insanı hər bir şeydən üstün tutan, sözə yüksək qiymət verən, mübariz, cəsarətli, möhkəm əqidəli insanların obrazları ilə tanış oluruq. Biz belə əsərlərdən misal olaraq şair Qabil İmamverdiyevin "Nəsimi" poemasını göstərə bilərik. Şair uzun illərdən bəri belə bir mövzunu işləmək üçün axtarışlar aparmış, Nəsiminin dövrünü, ictimai-tarixi hadisələri diqqətlə araşdırılmış və bu dövrdə olan dini mistik cərəyanların mahiyyətini dərindən öyrənmiş, sələflərinin və müasirlərinin ona necə təsir etdiyinə xüsusi fikir vermişdir. Məhz elə bunun nəticəsidir ki, Qabil XIV əsrin sonu XV əsrin əvvəllerində yaşayıb yaratmış Azərbaycan şairi İ.Nəsiminin ölməz obrazını "Nəsimi" adlı tarixi romantik poemasında mahir bir sənətkar qələmi ilə canlandırmışdır. O, əsər üzərində on il işləmişdir.

<sup>1</sup> M.Cəfərov. "Klassiklərimiz haqqında" , Bakı, Uşaqgəncnəşr. 1948. səh.17

Üç hissədən ibarət olan poemanın birincisi hissəsi 1970, ikincisi 1972, üçüncüüsü isə 1974-cü ildə çap edilmişdir. Lakin, 1980-ci ildə isə o bütöv bir kitab halında nəşr edilmişdir.

Əsər tarixi-romantik poema olmasına baxmayaraq, real tarixi həyat hadisələri ilə şair xeyalının yaratdığı hadisələr ayrılmaz bir vəhdət təşkil edir. Xalq şairi S. Vurğunun belə bir fikri vardır: “həyatı realistcəsinə təsvir etməyi birtərəfli başa düşmək olmaz. Ən qüvvətli realist sənətkarlarda ən yüksək yaradıcılıq xəyalı və romantika olur. Realizmi romantizmə qarşı qoymaq olmaz. Əsil sənət əsərlərində bunlar ayrılmaz bir vəhdət təşkil edir və eyni dərəcədə zəruridir”.

\* \* \*

“Nəsimi” poemasının mərkəzində əsasən, öz əqidəsindən dönməyən humanist bir şairin – Nəsiminin taleyi durur.

“Qiymət”, “Xəncər və məktub”, “Darülmərə”, “Fəzullahın vəsiyyəti”, “Haray”, “Nəsim nahiyəsi” hissələrini, həmçinin Fatimənin və Fədanın dilindən yazılmış parçaları, eləcə də bəzi ricətləri, müəllif nitqlərini çıxsaq şair hadisələri Nəsiminin dili ilə nəql edir. O xəyalən, Nəsimi ilə görüşür və onunla söhbət edir. Nəsimi isə başına gələn hadisələrdən ona söhbət açır. Bu söhbətlərdən məlum olur ki, Nəsimi feodal qanunları və dini etiqadların törətdiyi rəzaləti görür. Feodal cəmiyyətinə qarşı onda nifrat baş qaldırır. O, bu cəmiyyətdə olan şəriət ehkampərəstliyinə qarşı çıxır və “ənəlhəq” – mənəm Allah deyir. Bu isə Allahın təbiətdə, əşyada, insanda təcəlla etdiyinə inanmaq deməkdir:

Yazdım fəryadımı, yazdım ahımı,  
Mən özümdə tapdım öz allahımı...  
Ənəlhəq! Söylədim məğrur, aşikar  
Əks-səda verdi insanlar, quşlar...

Mən yollara çıxdım bu etiqadla  
İnsanam-allaham –dedim inadla<sup>1</sup>.

Səh.8.

Şair çox haqlı olaraq ilk dəfə Azərbaycan dilində fəlsəfi şerin əsasını qoyan Nəsimini ana dilinə yüksək qiymət verən bir şair kimi təsvir etmişdi. Bunu biz aşağıdakı bənnədə aydın görürük:

Yazdım yana-yana ana dilimdə  
Üz tutdum cahana ana dilimdə.  
Sözümün kəsəri bu dilə bağlı,  
Şeirimin dəyəri bu dilə bağlı.

Səh.8.

Nəsimi panteist olmuşdur. Lakin buna baxmayaraq onun yaradıcılığında sufizm

motivlərinə də rast gəlirik. “Sufizmdə isə Nəsimini cəlb edən cəhət onun islam dini ehkamlarına tənqidi münasibəti, allahın insanda təcəssümü və insanın ruhu təkamül nəticəsində allah dərəcəsinə yüksələrək “ənəlhəq” deməsi idi.”<sup>1</sup>

Sufizm Nəsimi yaradıcılığının ilk illərində ona təsir etmişdir. Şair sonradan bu təsirdən tam xilas ola bilməmişdir:

Nehrdən süzülən buz kimi ayran!  
Keçməz hürufi də, sufi də ondan.  
Sənin nəzərində kimdir sufilər?  
Onlar düyun düşmüş kələfə bənzər.  
Mən də bir düyunəm dolam-dolaşıq  
Bəzən büllur kimi, bəzən bulaşıq.  
Bulağa bənzərəm, çaya bənzərəm,  
Buludlu, buludsuz aya bənzərəm.

Səh.7.

<sup>1</sup> Qabil. Nəsimi. Bakı, “Yazıçı” – 1980, səh.8.

Qeyd: Bundan sonra “Nəsimi” poemasından gətirilmiş nümunələr bu kitabdan olacaq.

<sup>1</sup> Azərbaycan ədəbityyati tarixi. Üç ciiddə, I cild, Bakı 1960, səh.273

Ancaq buna baxmayaraq Nəsimi sufiliyin bəzi müddialarından tam uzaqdır. Çünkü sufilər real varlığı inkar edirlər, insanı tərkidünyalığı, asketizmə səsləyirlər. Lakin nəzimi heç də belə deyildir. Poemada göstərilir:

Mənə tərkidünya deyirsə hər kim  
İnanma, övladım! İnanarmışan?  
Yalan sanarmışan, puç sanarmışan  
Mənim əqidəmi, etiqadımı?!

Səh.9.

Nəsimi heç də sufi deyildir. Çünkü bu şairin dünyagörüşü və yaradıcılığı üçün həlledici və əsas cəhət deyildir. Hələ Yaxın Şərqi ölkələrində orta əsrlərdə (xüsusilə X-XVI əsrlərdə) geniş yayılmış sufizm ideoloji cəreyanı Nəsimiyə az da olsa təsir etmişdir. O, bu cəreyanın müterəqqi tərəfindən istifadə etməklə sufizm pərdəsi altında real həyat hadisələrini eks etdirmiştir.

XIV əsrin ortalarında Orta Asiyada iri feodal dövləti hakimi Teymur (1370-1405-ci illər) böyük qüvvə ilə Azərbaycana hücum etdi. Xalq isə bu zülmlərden qurtarmaq üçün onlara qarşı mübarizəyə başladı. Belə bir şəraitdə “XIV əsrin sonlarında Azərbaycanda islam dini ehkamlarına və Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini siyasi bir hərəkat olan hürufilik yayılmağa başlamışdır. Əslində hürufilərin çıxışları feodallar əleyhinə müxalifət xarakterində idi”.<sup>1</sup>

Nəsimi də bu hürufiliyin tərəfdarı idи. O da hürufi idи:

Bu hürufiliyim, bu təriqətim,  
Həyatın eşqiyə yarandı inan.  
Səh.9.

Şairdə gələcəyə böyük bir ümid, böyük bir inam görürük. O, zülmətli gecələrin aydın səhərlərini əvvəlcədən görür:

<sup>1</sup> Azərbaycan tarixi. Üç cilddə, 1-ci cild. Səh.219.

Günəşi saralmış üfüqlərimdə,  
Qızarır dan yeri, açılır sabah!

Səh.9.

Qabil Nəsiminin obrazını yaratdıq-  
ca, bu xoş səhərin seyrinə daldıqca qəlbi  
təlatümə gelir, Nəsimisə Günəş kimi ya-  
qut göylərin qübbəsinə qalxır. Şairin xəyal  
aləmində Nəsimi ilə görüşməsi onu heç də  
passivləşdirmir, eksinə, onu aktivləşdirir.  
Xəyal aləmində qabil bu üsyankar şairə belə  
qiymət verir:

Ulu əcdadımın yanar nəfəsi!  
Sənsiz boğularam, havasız ollam.  
Əsilsiz etməsin tarix heç kəsi  
Sənsiz-zəminəsiz, mənasız ollam.

Səh.10.

Mənim şair babam, sənə qiyməti  
Bir nəfər verməyir, bir millət verir;  
Zaman təsdiq edir bu həqiqəti,  
Səndən danışmağa zəmanət verir.

Səh.12.

Ana dilimizin axar-baxarı  
Şerində bir daha aşkar oldu.  
Böyük Füzulinin şah misraları  
Sənin bünövrəndə bərqərar oldu.

Səh.12.

+  
Azf 30649

Poemanın başlangıcında gələn və  
Nəsiminin dilindən verilən “Heyrət”, on-  
dan sonra gələn və müəllifin dilindən verilən  
“Qiymət” parçaları maraqlı bir dialoqu xa-  
tırladır.


Nəsimi:

Sən hara, mən hara, oğlum, ay oğlum?!  
İl yox, əşrləri bir-bir say, oğlum!

Səh.7.

Qabil:  
Səndən övladların bixəbərmidir?  
Nəyə şükr edirsən gözündə heyrət?

Səh.10.



Nəsimi:

Dünyanın əvvəli-axırı varsa,  
Bu əvvəl-axırı ölçmək olarsa;  
Yenə bu ölçüdən kənardayıq biz,  
Uzaq... Uzaqdayıq, gör hardayıq biz.

Səh.7.

Qabil:

Axı kim deyir ki, bizdən uzaqsan  
Çox da görünmürsən göz qabağında!  
Sən qövsi-qüzəhsən, parlayacaqsan  
Sənət göylərinin sonsuz tağında.

Səh.10.

Nəsimi:

Bəs məndən nə qalib sizə yadigar?

Səh.7.

Qabil:

Deyirsən nə qalib səndən yadigar?  
Babəklə yanaşı şöhrətin qalib.  
Yurdun babasıdır vüqarlı dağlar,  
Dağlara bərabər silqətin qalib.

Səh.11.

Belə bir səhnə ilə şairin çox düzgün obrazını yaradan Qabil Nəsiminin şairlik sənətinin geniş, şahin qanadlarının üstünüə alaraq yüksəklərə qaldırmışdır.

Poemada Nəsiminin dili ilə verilən: “Bəs məndən nə qalib sizə yadigar ?”,

Yaxud:

Nə “kəsər”, nə “dəyər”? Mən kiməm ki kim?  
Nə karəyəm özüm, nəçidir şeirim  
Babam Nizaminin yanında, oğlum?!  
Nəvəm Füzulinin yanında, oğlum?!\*

Səh.8.

misralarından aydın olur ki, əsərdə Nəsimi sadə, təvazökar bir şair kimi göstərilib. Axı, xalq arasında məsəl var: “Ağac bar gətirdikcə basın aşağı dikər,” yaxud:

“dolu sünbüл dik dayanmaz.”

Ağsaqqal Nəsimi uşaqlıq illerini, “Sel kimi coşğun, bulaq kimi rəvan, “Kasıbların taleyinə tüstülenib yanın”, “Elmdə, bacarıqda dərin-dərin ümman” olan şairi, yəni

ilk müəllimi və böyük qardaşı Şahi Xəndanı xatırlayır.

\* Nəsimini bu sualına Qabil bələ cavab vermişdir:

Bir xəzinəsən ki, bitməz-tükənməz  
Ünvanın aşkar, yerin aşkar.  
Adın, dəst-xəttinitməz, silinməz  
Səndə iki nədir, yüz cahan sıgar!

“Asimanın gözlərindən axan abi-nisyan”, göy üzünə bəzək vuran qövsi-qüzəh, bütün quşların cikkildəşməsi, ancaq bülbülin cəhcəh vurub şirin nəğmə oxuması, Vətən, “Ana südü, ana ruhu, ana dili nə deməkdir?” Büttün bunlar şairi düşündürür, ona cavab axtarır. Bu da onu bizim nəvələrimizdə mühitinə, dövrünə açıq gözlə baxan bir şair kimi canlandırır.

Şair bədii priyomdan istifadə edərək, Nəsiminin xəyalən-uşaqlıq illərinə qaytarmaqla onun xarakterini bir daha oxuculara çatdırır.

Get-gedə Nəsiminin püxtələşdiyini, onun Azərbaycan xalqının milli mədəniyyəti və ədəbiyyatından, Nizami və Xaqani bəddi irləndən qidalanan dünya görünüşünün genişləndiyini görürük.

Lakin “qürurlu macəralar, ölü dəryalar”, “körpəsiz yırğalanan beşiklər”, “oyulmuş göz yerindəki deşiklər”, “susuz quyular”, “vüsali qiyamətə qalmış hicran”, “dolu vurmuş zəmi”, “elli-elli elsizlik”, “dilli-dilli dilsizlik”, “görən korlar”, “eşidən karlar” – “boşluqdur, boşluqdur, boşluqdur” – deyən Nəsiminin təbiətə, cəmiyyətə baxışlarında müəyyən boşluqlara da rast gəlirik. Hürfiliyin başçısı Fəzullah Nəiminin Şamaxiya gəlməsi onun təbiətə, cəmiyyətə baxışlarındakı boşluqları doldurursa da, tamamilə tərəddüb və şübhədən xilas ola bilmir. Caharsuyun ziddiyətli çalarlığı : bir yandan vur-haylar, xişiltılı ipəklər, zərxaralar, aləvan qədəklər, parıldayan bilərziklər, başqa bir yandan bülbü'l dəni, çariq gönü; bir

yandan xonçalarda saqqız, başqa bir yandan dilli-dilavərləri meydan sulaması, başqa bir yandan əlsiz ayaqsızların yerlə sürünməsi, kababçı ətrafında acların vurnuxması, susan vicdanlar Nəsimidə şəşqinliq yaradır və Fəzullah təriqətinə daxil olduğu etiqadı zəiflədib yox edir:

Kəniz satan həqir hara, “ənəlhəq” hara?  
 Ac-yalavac fəqir hara, “ənəlhəq” hara?  
 Əzən hara, dözən hara, “ənəlhəq” hara?  
 Sürtülmüş cam! De sən hara, “ənəlhəq” hara?

Hər buyruğa “bəli” deyən söz dilənçisi,  
 Hər alçağa “ali” deyən söz dilənçisi,  
 Sözlərin muncuq qədər qiyməti varmı?  
 Sən vücudi-bişərəfdən allah olarmı?

Səh.55.

Qabil bu üsyankar şairin obrazını çox real əks etdirmiştir. Nəsimi şeirlərinə biz feodal ruhani cəmiyyətinə, ictimai ədalətsizliyə tənqidi münasibət görürük. İnsanpərvərliyi,

doğruluğu tərənnüm edən şair cəmiyyətdə olan nöqsanları görür, öz zəmanəsindən şikayət edir” sözü, işi bir olan vəfəli insanların olmadığından şikayətlənir:

Qanı dövranda bir qəlbə dəqəlsiz,  
 Qanı aləmdə bir arıçə dinar?  
 Qanı həqqi bilən bir gerçək ər kim,  
 Ola doğru anın dilində köftar?

Qanı gerçəkliyin bir həqqə aşiq,  
 Qanı görmüş həqi bir əhli –didar?  
 Qanı qəflət şərabından bir ayıq?  
 Qanı əsrüklərin cəmində hüşyar?<sup>1</sup>

Nəsimi şeirlərində qadına yüksək qiymət verir. O, qadının sözünü dirilik suyunə bənzədir. Hətta gözəlliyyə laqeyd baxan şəxsləri isə sadəcə həcər (daş) adlandırır:

<sup>1</sup> Nəsimi. Seçilmiş şeirləri. Uşaqgəncnəşr, 1962, səh. 51-52

“Əsir olmayan hüsnünə adəmi  
Həcərdir, həcərdir, həcərdir həcər”.

Qabiləcə şairi qadına münasibət məsələsində kövrək, gözəlliyə vurğun bir insan kimi tərənnüm edir. O, Nəsiminin iki misra şerini:

“Könlümün viranəsində gənci-pünhan bulmuşam,

Olmuşam şol mahə qurban, canu canan bulmuşam.”<sup>2</sup>

qız qarşısında onun özünə ( Nəsimiyə ) dedirtməsi bunu bir daha sübut edir. Bu heç də onu hissələrinin əsiri olan bir obraz kimi kiçiltmir. Əksinə, onu insanlılaşdırır.

Şair Nəsimini haqlı olaraq həm də vətənpərvər bir şəxs kimi təsvir edir.

Zülmət səltənətinə məğrur insani hissələri ilə şəfəq saçan Nəsimidə insanpərvərlik, vətənpərvərlik dərin bir vəhdət təşkil edir. Onun vətənə məhəbbəti də elə insanlığa məhəbbətindən doğur. Nəsiminin vətənpərvər bir şair olmasını onun vətəndən ayrılıqda dediyi sözləri bir daha təsdiq edir:

Sakitlikdə çəşmələrin səsi aşkar,

Uzaq-yaxın bulaqların dili rəvan.

Dinləyirəm, qoy bu munis şırıltılar

Qulağında əbədilik qalsın hər an.

Dolanıram kəhrizlərin başına ki,  
Öyilirəm bulaqların daşına ki,  
Şirinliyi ürəyimə dolsun mənim,  
Sərinliyi yadigarım olsun mənim.

Elə nəzər salıram ki, hər bucağa,  
Elə qədəm basıram ki, bu torpağa,  
Elə heyran baxıram ki, şəhərimə  
Əksi düşsün ahənrüba gözlərimə.

<sup>1</sup> Nəsimi. Seçilmiş şeirləri. Uşaqgənənəş, 1962, səh.53. Yenə oradan, səh-94

<sup>2</sup> Yenə oradan, səh. 94

Şair vətəndən ayrılıqda qardaşının qəbri ilə vidalaşmağa gedir. Bu, doğma Şirvan torpağından ayrılan şairi kədərləndirir. Vətən həsrəti, qardaş həsrəti, şairin kədərinin üstünə kədər gətirir, lakin get-gedə bu kədər yumşalır. Şair üzünü qardaşının qəbrinə tutub deyir:

Əbədidir böyük hicran, ey Şahi dadaş!  
Söylə nəyə bərabərdir vətən firqəti?  
Uyuyaydım, bu torpaqda sənin kimi kaş,  
Taleyimden istəmədən özgə qisməti.

Səh.67.

O cənuba getdikcə onun qəlbindəki vətən sözü əsla solmur.

Poemada “Xaqanisi Zühur edib Şirvanı-min!” misrası ilə, bəlkə də, şair haqlı olaraq Nəsiminin “Xaqanidən dini ehkamların əzici, boğucu əsarətinə, şeyxlərin, qazılərin riyakarlığına qarşı etiraz səsi ucaltmayı”<sup>1</sup>

inə, “Yenə evdə yalqız idim əlimdə Xəmsə” misrası ilə “Nizamidən insanların əzəmet və qüdrətini, onun həyata istək və arzularını tərənnüm etməy”<sup>1</sup> inə işaret etmişdir.

Qanlı mühəribələrin şahidi olan şair (Nəsimi) sanki uca bir yerdə durub vətən torpağının qəsbkar atlarının ayaqları altında tapdalanmasına etiraz səsini ucaldır:

Həyatdır-torpağın bir ovuc dəni,  
Qəsbkar atının nalları nədir?  
Övlada anadır doğma vətəni,  
Övladın zəncirli qolları nədir?

Gedin saraylara, baxın şahlara,  
Dil verər tutiya şəkər, qənd ilə  
Ana lisanının neçə diyara  
Qadağan eyləyir qıfilbənd ilə.

<sup>1</sup> Səh.106. QEYD: Əsərin makinada yazılışından istifadə edilmişdir.

<sup>1</sup> Yenə oradan. Səh.106.

<sup>1</sup> M.Quluzadə. “Nəsimi” Namizədlik disertasiya-

Bütün meşələri neyə döndərin,  
Ahəngə çevirin küləkləri də.  
Bütün ümmanları meyə döndərin  
Çiynamə qondurun mələkləri də.  
Məni zərrə qədər məst edə bilməz,  
Mənim mənliyimə qəsd edə bilməz.

Səh.121.

Xalq şairi S.Vurğun demişdir ki, müsbət qəhrəmanın şərlə, ona zidd olan mənfi qüvvələrlə mübarizəsinə vermədən onun obrazını yaratmaq olmaz.<sup>1</sup>

Biz də bu nöqtəyi-nəzərdən Nəsimiyə qarşı çıxan “şər qüvvələrin” mübarizəsinin qısa şərhini verməliyik.

Hürifilər islam dini ehkamlarını rədd edərək kamil insanları müqəddəsləşdirir, onları mal-dövlət hərisi olan, xalqın qanını soran feodallara qarşı qoymuşdular. Hürufilərin

dini ehkamları rədd etmələri heç də islam dinini rədd etmək və inkar etmək demək deyildir. Onların bəzi üstün cəhətlərini də şisirdib feodalizm quruluşunun düşməni hesab etmək səhvdir.

XIV əsrin sonunda Azərbaycanda yayılmağa başlayan hürufilik təliminin başçısı Fəzullah Nəimi idi. Bu təlim həm də Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat idi ki, Nəsimi də bu yol ilə gedirdi. F.Engels göstərmişdir ki, “bütün orta əsrlər boyu feodalizmə qarşı inqilabi müxalifət davam edir. Bu müxalifət zamanın şəraitininə uyğun olaraq, gah mistika şəklində; gah açıq büdət şəklində, gah da silahlı üsyən şəklində çıxış edir.”<sup>1</sup>

XIV əsrin sonunda “Azərbaycanın şimalında şimal dövləti mövcud olduğu bir zamanda ölkənin teymurilər tərəfindən ələ

<sup>1</sup> S.Vurğun “Böyük sənət uğrunda .” Bakı, gənclik 1970. Səh.14.

<sup>1</sup> K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri. 7-ci cild. Səh.361.

keçirilmiş cənub vilayətləri Teymurun oğlu Miranşahın idarəsinə verilmişdi. O, şəhər və kəndələri amansızcasına talayır, əhalini varyodan çıxarıır və təzyiq altında saxlayırdı. Mirahşahın qəddarlığı xalq kütlələrinin qəzəbinə səbəb oldu. Xalq arasında da Miranşahı "Maranşah" adlandırırdılar ki, bu da İləşah deməkdir.<sup>1</sup>

Hətta sonradan o, hürufilərə qarşı çıxmış və onun başçısı Fəzlullahı öldürmüştür.

Azərbaycanda hürufiliyin ciddi təqibi də belə bir vaxta düşməsdür. Ona görə də öz əqidə müəlliminin arxasında gedən Nəsimi Azərbaycanda dura bilməzdi. O, Azərbaycandan çıxıb getməli öz əqidəsi, öz mübarizəsini davam etdirməli idi. Doğrudan da, o, təqib olunmasına baxmayaraq, hürufiliyi yaymağa başlamışdır. Bu kimi hadisələrin poemada real cizgilərlə verilməsinin şahidi

oluruq ki, bu da bizim gözümüzdə Nəsimini bir əqidə mücəssəməsi kimi ucaldır.

Müəllif hər şeydən əvvəl Nəsiminin əqidəsindən dönməyən, onun uğrunda mübarizə edən üsyankar bir filosof kimi verməyi qarşısına məqsəd qoymuşur.

Məgər obrazın parlaq təcəssümü üçün başqa obrazların parlaması lazımdır mı?! Bəli, əlbəttə, lazımdır, məhz elə, buna görə də, müəllif Nəsiminin əqidə müəllimi Fəzlullahın parlaq obrazını yaratmış və tarixi faktlarda olduğu kimi Miranşah tərəfindən qətlə yetirildiyini və qızı Fatmanın isə hürufi təbliğatını yenidən canlandırmağa çalışmasını rəngarəngliyi ilə vermişdir. F.Engelsin sözleri ilə desək tipik şəraitində tipik xarakter yaratmışdır. Deməli, Nəsiminin obrazının parlaq təcəssümü üçün bunlar hökmən verilməli idi.

Faktlardan aydın olur ki, "Nəimi dövründə hürufiliyin ən çox yayıldığı ərazi Azərbaycan olmuşdur. Məlumdur ki, o

<sup>1</sup> Azərbaycan tarixi. Üç cilddə, 1-ci cild. Səh.219.

dövrdə Azərbaycanda, o cümlədən Bakıda, hürufilər ciddi surətdə təqib edilirdi, odur ki, hürufilərin bir çoxu Yaxın və Orta Şərqiň başqa ölkələrinə qaçmağa məcbur idi.” Hətta Nəiminin ardıcılırı Əli – ül – Əla və İmadəddin Nəsimi Türkiyəyə qaçaraq orada hürufiliyi yaymağa məcbur olurlar”.<sup>1</sup>

Həm dövr üçün, həm epik əsər üçün münasib olan ən mühim əlamətləri götürən müəllif tarixi Nəsiminin obrazını yaradarkən onda mahiyyətcə heç bir dəyişiklik etməmişdir. Əsərdə Fəzlullahın və Şahi Xəndanın Nəsimiyə yaxınlığı Nəsimi obrazının açılmasına kömək etmişdir, bu heç də şair xəyalının məhsulu deyil, tarixi həqiqətlərdən gəlmışdır.

Şair Nəsimi obrazını hərtərəfli açmaq, Azərbaycanda hürufilikdən əvvəlki həyatı

vermək üçün Teymurilər hökmranlığına incə strixlərlə işaret etmişdir.

“Nəsimi” də bir sıra tarixi şəxsiyyətlərin adı çəkilir, bəzi tarixi hadisələrə işaret edilir. Bu heç də tarixi hadisələri aydınlaşdırmaq üçün deyil, bəlkə də elə əsərin özü, obrazların açılması bunu tələb edir. Məsələn, əsərdəki Hüseyin İbn Mənsur Həllac Nəsiminin əqidə müəllimidir. O, “X əsrda yaşamış, fars əyalətində anadan olmuşdur. Onun təriqəti Hüseyniyyə və ya Həllaciyyə adı ilə Yaxın Şərqi ölkələrində geniş yayılmışdır. Öz şeirlərində panteist fikirlər təbliğ etmiş və “ənəlhəq” ( mənəm allah ) dediyinə görə ərəb xəlifəsi Müqtədirbillah tərəfindən Bağdadda 922-ci ildə dara çəkilmişdir. O, dinsiz olmamışdır, lakin, Allahın insanda təcəssümünü irəli sürmüş və şəriət ehkamlarına təqidi münasibət bəsləmişdir. Mənsur son nefəsinə kimi öz etiqadına sadıq qaldığı, ölümü cəsarətlə qarşıladığı üçün əsrlər boyu

<sup>1</sup> Zümrüd Quluzadə. “Hürufilik haqqında yeni məlumat” məqaləsi. “Elm və həyat jurnalı”, 1969, 6. Səh.21.

mərdlik, sədaqət, qorxmazlıq rəmzi kimi dillərdə dastan olmuşdur".<sup>1</sup>

Nəsimi də göründüyü kimi bu yoi ilə getmiş və Mənsura olan məhəbbətini əks etdirmək üçün elə yaradıcılığının ilk dövründə "Hüseyni" təxəllüsü ilə yazmışdır. Bu da poemada öz əksini tapır.

Biz Nəsimini poemada qabarlı əllərə, alın tərinə - bir sözlə, yaradıcı zəhmətə pərəstiş edən, onu böyük bir pafosla qiymətləndirən humanist bir şair olduğunu görürük. Onun bənnaya dediyi sözlərdə bu özünü doğrudur:

Söylə, heç özündən varmı xəbərin?  
 Özün görmüsənmi özünü barı?  
 Axı damar-damar dəmir əllərin  
 Ucaldıb müqəddəs məbədgahları.  
 Ömür kitabını yaxşı varaqla,

<sup>1</sup> Nəsimi. Seçilmiş şerləri, Uşaqgəncləş 1962, İzahatlar və qeydlər, səh.163.

Dünyani bəzəyib onun hər ani...  
 Mən allah bilirəm sən tək insanı .

Səh.87

Nəsimi nəcibliyi, gözəlliyi onun cəmiyyətə və zəhmətə olan sağlam münasibətdindən, vətənpərvərliyindən, xalq mənafeyi ilə bağlı olmasından irəli gəlir.

Nəsimi xalqa arxalanır. Xalq nümayəndələrindən isə əsərdə bənna, hürufi Əbdülsəlim, bəzirganlar: Rəhman, Mərdan və Sübhan, balıqçılar, dülger, papaqçı, xarrat, qullar, Zərdüşt yadigarı atəşpərəst baba və başqalarını göstərə bilərik. Əsər boyunca Nəsimi hər cür əqidə sahiblərini: atəşpərəstləri, bütənpərəstləri və başqalarını yalnız yoldan döndərməyə çalışır, onları öz əqidəsi ilə silahlandırmaq istəyir.

Nəsimi dövründə atəşpərəstlik ömrünü başa vurmuş bir etiqad olsa da, yenə də bu etiqada hörmət bəsləyən ayrı-ayrı şəxslərə rast gəlmək olar. Belə şəxslərdən poemada Zərdüşt yadigarı, gəmilərə yüksuran

atəşpərəst qocanı göstərə bilərik. Nəsimi humanist bir insan kimi üzünü atəşpərəst baba-yə tutub deyr:

Çəkmə ciyərinə qurumu, hissi!  
Oddan qarışqa da törəməz, baba!  
Onsandır aləmin xası, xalisi,  
Heç şey əvəzini verəmməz, baba!

Ey baba, qəbul et bu etiqadı!  
Allahdır məxluqun bayraqı insan.  
Allahdlıq insanın birinci adı,  
Üz döndər yerində kül qalan oddan.

Dalğalan dəniz tək, yan günəş kimi,  
Günəş külə dönəməz, qurulmaz dəniz  
Həqqə dəvət edir səni Nəsimi,  
Ənəlhəq! Aləmin xalıqiyik biz.

Səh.110

Mübarizə meydanında şairin tərəfdarları və əlehidarları aydın seçilir. O, Bakının xənagaha – hürufi mərkəzinə çevirmək

istəyir. Buna görə də mübarizə meydanına tək atılmış, öz tərəfdarları ilə başqa şəhərlərdə də bu etiqadı geniş surətdə yayamağa çalışır:

Qoy bu etiqadın, bu məsləkin də,  
Vulkanı püskürsün neçə şəhərdə.

Səh.123

- deyr.

Mübarizədə Qazi Nurullah, Əmir Cabbar, Əmir Zülficar və başqa bu kimi mənfi qüvvələrlə rastlaşır. Dərin hörməti olan Nəsimi xalq nümayəndlərinə düzgün yol göstərir. Papaqçı hürufilər Miranşahın sağ əli Qazi Nurullahı öldürmək istəyirlər. Çünkü onlar düşünürler ki, əgər o, sağ qalsa, çox işlər törədəcəkdir. Lakin, yüksək zəka sahibi Nəsimi onlara düzgün yol göstərir və deyr ki, "Xəncər – bıçaq yara üstən vurar yara". Ona görə də, "Qazini yox, qazidəki nəfisi, şəri, bədi, nəhsini, məkri öldürmək" lazımdır.

Nəsiminin humanizmi o dərəcədə yüksəkdir ki, o, qatı, mürtəce olan qazının

yox, onu pis əməllərə vadar edən vasitələri aradan götürmək istəyir. Bu məqsədlə də Qazi Nurullaha məktub yazılır və onun qarşısına yüksək tələblər qoyulur:

Öz əlinlə qəlbindəki ilanı boğ!  
Fitnəni boğ, fəsadı boğ, riyani boğ!  
Bacarmasan öyrədərik şərhini biz...  
Çarə nədir, tükənsə də sözlərimiz.

Qazi yuxudan ayılanda palid döşəməyə saplanan xəncəri və onun dəstəyinə sarılmış məktubu görür, onu açıb oxuyur və dəhşətə gəlir:

Qazi döşəmədən çəkir xəncəri,  
Sanki ürəyindən dartıb çıxarıır.  
Yapışıb, ilişib xəncərə saplar,  
Sumağının xalsanının əlvan sapları.  
Oxuyur məktubu şəriətmədar,  
Doğranan sapmışdır, yoxsa damarı?

Səh.161.

Qazi həmin məktubu Darüləmarəyə - Təbriz əmirliyinə gətirib göstərir. Bu bir daha hürufilərin təqibini gücləndirir. Hürfi papaqcı Əminəddin həbs edilir, onun evindən Nəsiminin "Cavidannaməsi" tapılır. Onun hürufi yoldaşlarından da bir neçəsini də tuturlar. Onlar öz başçıları Nəsimini ələ vermirlər. Bu da onun xalq arasında nə qədər böyük hörmətə malik olduğu göstərir.

Hürufi Fatimə üçün qaragürühçuların edam tonqalı yandırmaları, carçıların bunları xalqa xəber vermələri, xalqın qaraguruhçuları daş kəsəkə basmaqla onların tonqalını dağıtmaları, eləcə də, Nəsiminin "Uzaq Rum torpağına, doğma Rum elinə" getməsi əsərdə inandırıcı verilmişdir.

Nəsiminin şöhrətinin getdikcə artması isə əqidə müəllimi Fəzlullahın məslək bayrağının daha da yüksəklərdə dalgalanmasına səbəb olur.

Şair Konya şəhərini "əlvan şəhər" adlandıräraq onun yaşıl dağ ətəyində bağ-

lı-bağatlı, güllü-çiçekli yerde yerleşdiyini və qala divarlarının dış-dış olmasını təsvir edir. Bununla yanaşı səfiyə başçısı Orxan ilə bir getməsini, Rumun ən qüdrətli söz sərkərdəsi, hürufi şairi Əli - ül - Əla və Konya şəhərinin kiçik mədrəsə sahibi Feyzullah ilə bizi tanış edir. Əli- ül - Əlanın Nəiminin "Cavidannamə" sini nəzmə çəkməsindən səhbət açır və göstərir ki:

Bura nədir? Ürfan evi, söz kəşanəsi!  
Şeyx Sədrəddin Qünyəvinin kitabxanası.  
O həm böyük mədrəsədir, həm də xanəgah,

Mürsidə də, müridə də nişəngah, pənah  
Bu xəzinənin sahibidir Əli – ül - Əla  
Bu xidmətdə şair tapıb ömrünə məna.

Səh.214.

Şair məslək qardaşlarının bir-biri ilə görüşmələrini bələ təsvir edir:

Açıdı qollarını Əli - ül - Əla  
İki ağ çalmalı zirvə görüşdü...

səh.217.

Şair Nəsimini duya-duya, sevə-sevə ürək çırıntıları ilə təsvir edir. Onu qəribə psixoloji sarsıntılarından keçirir.

Nəsimi Rum eli ilə Caharsu arasında bir oxşarlıq görür. Caharsu kimi burada da qul bazarı, qul alveri var. Bu qulların bəzisi hindu, bəzisi həbəş, bəzisi ərəb, bəzisi də əfqandır.

Şair belə bazarları görmək istəmir, insana alçaq nəzərlərlə baxanlara nifrat edir. Bu isə onun elmi dünyagörüşünün üstün olub yüksək insanı keyfiyyətlərə malik olmasından irəli gəlir.

Nəsimi Türkiyədə öz təriqətini yayır. Onun xalq arasında hörməti, şan-şöhrəti həmin ölkənin hökmədarı Fərman paşaşa çatır. Nə ilə məşğul olduğunu öyrənir və siyasi işlə əlaqədar olaraq ona:

Sən xatasan, siyasətsən  
 Al qönçəsən səhər çağı.  
 Nə qədər mən səlamətəm,  
 Nə qədər sən səlamətsən  
 Gəl, tərk eylə bu torpağı

səh.252.

-deyirsə də xalqın şairə dərin hörmət bəslədiyini görüb ona heç bir şey etmir və Nəsimiyə deyir:

Bir də ona şükür eylə ki,  
 Hər qitədə get söylə ki:  
 Rumi yatan bu torpağa  
 Şair qanı axa bilməz  
 Şair qanı tökən paşa  
 El içində çıxa bilməz!

Səh.253.

Şair həmin ölkədə rast gəldiyi toy məclislərindən birində qırx il əvvəl Şirvandan çıxmış Muradla – Şahi Xəndanın

mədrəsə yoldaşı ilə rastlaşır və onun ailəsi ilə yaxından tanış olur. Vaxtı ilə Şamaxının Minaxorunda rast gəldiyi qənirsiz gözəlin Muradin qızı Zəhra olduğunu görür.

Şair əsərdə Muradin ailəsi ilə Nəsiminin tanışlığını çox inandırıcı vermişdir.

Əsərdə Zəhra ilə Nəsiminin bir - birini sevməsi təbiidir. Nəsimi sevinc içindədir. Çünkü, öz istəklisinə yetmiş, həm də Şirvana – Şamaxiya qayıtmaq istəyir. Lakin, çox keçmir ki, bu sevinc kədərlə əvəz olunur; Zəhranın böyük dayısı Nicatın Bağdada gəlib hürufi Fədanın ələ keçməsi xəberini verdikdə Nəsimi Şamaxiya qayıtmaqdan əl çəkir və birbaşa Bağdada – Fədanın arxasında getmək fikrinə düşür. Bu vaxt Zəhranın gül yanaqlarında həm sevinc, həm də kədər yaşı gilələnir. Hər iki aşiqin həm vüsal, həm də ayrılıq içerisinde olduğu görünür. Lakin belə bir vaxtda Nəsimi ümumi əqidə uğrunda olan məhəbbətini şəxsi ailə məhəbbətindən üstün tutur. Ondan ayrılmak istəməyən sev-

gilisi Zəhra ilə birlikdə Fədanın arxasında getməli olur.

Şair Nəsiminin obrazını get-gedə rövnəqləşdirir, püxtələşdirir və onun keçirdiyi psixoloji momentləri yerli-yerində bədii şəkildə eks etdirir.

Nəsimi Fədanın arxasında gedib onun yerini öyrənir. Bu işdə Mürsəl adlı biri si ona kömək edir. Məlum olur ki, Fəda öz əqidəsini, öz işini geniş şəkildə yaymaq üçün müəyyən vasitələrdən istifadə etməli olur: o, karxana açdırır və öz tərəfdarlarını artırır.

Şair hürufiliyə qarşı çıxan, ona zərbə vurmaq istəyən din xadimlərini qələminin qüdrəti ilə pisləyir və ümumiləşmiş hürüfi – Fəda obrazı yaradır. Biz Fədanın hürüfi kimi parlamasında heç də Mürsəlin rolunu azalda bilmərik. Mürsəl də balıqçı olmasına baxmayaraq fədaya qoşulur, onun işinin, əməllərinin carçası olur. Fədanın Kərxdə açdığı karxanada, hətta əqidə müəllimi Nəsiminin divanının nəşr etdirdiyinin də

şahidi oluruq. O, Nəiminin qızı Fatimə və başqaları ilə öz əqidəsini yayar, insanın ən qüdrətli, ən şərəfli bir varlıq olduğunu deyir. İnsanın üzündə Allahnın təcəlla etdiyini göstərir.

Lakin çox keçmir ki, bu karxananın gizli bir hürufi məkanı olduğu aydınlaşır. Məhz elə bu da fədanın ölümünə səbəb olur.

Bütün əsər boyu Nəsimi qəribə psixoloji sarsıntılar keçirir. Bir tərəfdən Nəsimi bu qərib ölkədə ata, Zəhra isə ana olur. Şair sevinir. Digər tərəfdən də Fədanın ölümünü eşitdikdə anlaşılmaz bir ağrı şairin varlığının hər bir guşəsinə səpələnib onun vücudunu çeynəməyə başlayır.

Bir tərəfdən dərzi oğlu Zamin şairin şeirlərini əzbərləyir, onun divanının üzünü köçürür, mədrəsədə yayar. Mədədin gözünün ağı-qarası iyirmi yaşlı Zamin çox keçmir ki, başqa yoldaşları ilə şairin şerlərini əzbərləyir. Divan Zamin və yoldaşı Zahirin əlində tutulur. Lakin, hər ikisi divanın özü-

nün olduğunu deyir. Ona görə də cəlladlar onları öldürmək üçün meydana gətirirlər. Digər tərəfdən də şair səhərisi Hələbi tərk etmək istəyir. O, Hələbə gəlməsinin hədər olmasına təəssüflənir. Bir tərəfdən fədanın faciəsi, digər tərəfdən də körpə uşaq, uzun yol, odlu qum və isti külək şairi düşündürür. O, yol ehtiyatı üçün bazara çıxır ki, hazırlıq görsün. Bu vaxt meydanda hay-haray eşidir. Ora yaxınlaşır, Zaminin onun divanına görə cəllad əlində olduğunu görür. Nəsimi özünü irəli verir, "divan mənimdir" – deyir. Zamin buraxılır. Onsuz da təqib edilən Nəsimi tutulur.

Şair əsərdə qədim təzkirlərin verdiyi rəvayətlərdən məharətlə istifadə etmişdir. Həmin rəvayətlərdən biri budur ki, Hələbdə şairin çox sevimli şagirdlərindən biri Nəsiminin:

Həqbin nəzəri bayəd, ta ruye-məra binəd,  
Çeşmi ki, bovəd xudbin, gey ruye-xoda  
binəd.

-mətləli qəzəlini ucadan avazla oxumuş. Eşidənlər: "Bu qəzəl kimindir?" – deyə gəncdən soruşurlar, "mənim şeirimdir," – deyə cavab verir. Buna görə də gəncin qətlinə hökm verib, boğazına ip salaraq dar ağacından asmaq istayırlar. Bu zaman Nəsimi özünü hadisə yerinə çatdırır və deyir ki, şeir mənimdir. O gənc mənim xatirim üçün özünü isnad vermişdir. Gənci buraxıb Nəsimini tutur və dərisinin soyulmasına hökm verirlər. Dərisi soyulduğu zaman şair çoxlu qan itirir və rəngi saralmağa başlayır. "Rəngin nə üçün saralar?" – deyə soruşanlara şair cavab verir ki, "mən əbədiyyət üfiqlərində doğan eşq güneşiyəm, günəş qurbanı edəndə saralar".

Başqa bir rəvayətdə şairin ölmənə hökm vermiş ruhani demişdir:

"Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə, kəsib atmaq lazımdır. Təsadüfən şairin qanından bir damçı əmin ruhanının barmağına sıçrayır. Camaat ondan

barmağının kəsilməsini tələb edir, o isə qorxub: “mən söz məsəli demişəm” – cavabını verir. Bu zaman şair al qan içində deyir:

Zahidin bir barmağın kəssən dönüb  
həqdən qaçar

Gör bu miskin aşiqı sərpa soyarlar ağır-  
maz.

Üçüncü bir rəvayətdə guya şair başqalarının altına quran ayəsi yapışdırıbmış. Ona görə də o öldürülüb.

Qabil Nəsimi kimi mütəfəkkirin obrazını çox düzgün əks etdirmiştir. O, epik-romantik poemasında Nəsimini daim inkişafda vermişdir. Nəsimi həm filosof, həm də şair olaraq təsvir edilmişdir. Bu da onun Piri Muğanla, Fəzullahla, hürufi sənətkarlarla, eləcə də hökmədar və fanatiklərlə, sevgilisi Zəhranın intim dünyasında özünü göstərir.

Nəsimi öz mübarizəsində ardıcıldır. Onun mübarizəsi geniş coğrafi məkandadır.

Bu mübarizə Şamaxıdan Bakıya, Bakıdan Təbrizə, Təbrizdən Konyaya, Konyadan Ağ saraya, Ağ sarayadan Bağdada, Bağdaddan Hələbə keçir.

Şair orta əsr Şirvanının ictimai həyatını, onun bazarını, zinqirovlu karvanını, müəzzzin və məscidlərini, məktəb-mədrəsəsini milli koloritlərlə təsvir edir.

Poemada şair həm heca, həm də əruz vəzninin müxtəlif növlərindən istifadə etmişdir. Onu da qeyd edək ki, bu epik-romantik poemanın araya, ərsəyə gelməsində Nəsiminin öz şərləri şair üçün güclü dayaq nöqtəsi olmuşdur.

Bütün bunlarla yanaşı əsər qüsurdan da xali deyildir. Şair hadisələri təsvir etdikcə aydın duyulur ki, o, hissə qapılır. Ona görə də təsvir etdiyi qədim mədəniyyət abidələrinin həddindən artıq təsvirini verir. Bu da az qalır ki, əsas hadisələrdən uzaqlaşmağa səbəb olsun.

Lakin böyük bir tarixi, romantik-epik poemə üçün bu xırda qüsür heç də əsərin bəddi dəyərini azaltmır, onun gözəlliyyinə xələl gətirmir.

Əsəri oxuduqca XIV əsrən baş qaldıran böyük bir şairin əzəmətli və vüqarlı obrazı daim gözlərimiz qarşısında canlanır.

600 il bundan əvvəl yaşamış böyük şair haqqında Lev Ozerov deyir: "Mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istəyirəm. Nəsimidən 100 il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi Yer deyil, Günəşdir. Böyük astaranomun Günəş haqqında dediklərini Nəsimi 100 il əvvəl insan haqqında demişdir. "Biz M.Qorkinin qəhrəmanlarının məşhur "İnsan – məğrur səslənir" sözlərini hələ ondan VI əsr əvvəl yaşamış Nəsiminin misralarında rast gəlirik.

Nəsiminin amalı, əqidəsi bizə eyni zamana Babəki xatırladır. Bunlar bir-birinə ruhən, mənəviyyatca çox yaxındılar. Hətta C.Cabbarlinin "Od gəlini" əsərdindəki El-

xanla (Babəklə) Qabilin "Nəsimi" əsərindəki Nəsimi surəti arasında oxşar cəhətlərə rast gəlirik:

1.Elxan(Babək) və Nəsimi tarixi şəxsiyyət kimi hər ikisi azərbaycanlıdır;

2.Elxanın fikirləri kimi Nəsiminin də fikirləri müasir həyat hadisələri ilə səsleşir:

3.Əsərdə Elxanın "Allah mənim özümdədir"<sup>1</sup> deməsi ilə Nəsiminin "ənəlhəq" deməsi bir səslənir.

4.Əgər "Od gəlini" ndə Elxan xürrəmилər hərəkatı ilə feodalizm qaydalarına qarşı çıxmışdırsa, "Nəsimi" əsərində Nəsimi bu qanun-qaydalara hürufi təriqəti ilə çıxmışdır. Deməli, hər ikisi feodalizm qanun-qaydalara qarşı çıxmışdır.

Bir cəhət də çox maraqlıdır ki, Babəkin (Elxanın) rəhbərlik etdiyi xalq Xürrəmilar hərəkatı adı altında ərəb qoşunlarını igidliklə və qəhrəmanlıqla məğlub etmiş, islam dün-

<sup>1</sup> C.Cabbarlı, əsərləri I cild, Bakı, 1956. Səh.361.

yasını lərzəyə salmış və Şərqdə ərəb hökmranlığına ciddi zərbə endirmiştir.

Nəsimi həm də “Kitabi-Dədə Qorqud” dastnındaki Uruzu xatırladır. Uruz qorxmaz bir igiddir. O, iki dəfə düşmənə əsir düşür. Hər ikisində mərdliklə hərəkət edir.

Tayfanın, ailənin şərəfini hər şeydən üstün tutur. Cəngəldən asılıb qıyma-qıyma doğranmasına razı olur, amma düşmənin onlar üzərində ayaq almasına razı olmur.

Nəsimi də dastanda olan bu amalı, bu əqidəni daha da geniş mənada həqiqətə çevirib inkişaf etdirmiş, öz dövründə xalqa cəza verən Teymurilər hökmranlığına, eləcə də, xalqı cəhalətdə saxlayan islam dini ehkamlarına qarşı çıxmışdır. Nəsimi düşmənlərinə əsir düşmür. Amma buna baxmayaraq, Uruz kimi düşmənlərinin zülmkarlığına qarşı çıxaraq onlarla daim mübarizə aparmışdır.

Biz S. Vurğunun “Vaqif pyesində” Nəsiminin ölümünü xatırladan şətxlərə

də rast gəlirik. Bu da yəqin ki, Nəsiminin ölməzlik rəmzi olmasından irəli gəlir.

“Vaqif” pyesindəki Vaqifin obrazına tək bir şəxsiyyətin – Molla Pənah Vaqifin proobrazi kimi baxmaq olmaz. Vaqif əsrlər boyu müxtəlif ədalətsizliklərə qarşılaşan və bunlara qarşı mübarizə aparan fikir mühacidlərimizin, şair və ədiblərimizin ümumiləşdirilmiş obrazıdır. Vaqif öldürülərkən şeyxin “Şair, rəngində bir sarılıq var”, - deyə ona istehza etməsi, buna cavab olaraq Vaqifin “qafil gün batanda rəngi saralar” deməsi və ümumən bu vəziyyətin təsviri bizi XIV əsr şairlərimizdən İmadəddin Nəsiminin ölüm səhnəsini xatırladır.<sup>1</sup>

Göründüyü kimi Nəsimiyə aid olan yuxarındakı sözlər Vaqifə də aid edilmişdir. Bütün bunlar sübut edir ki, bunlar müxtəlif dövrlərdə yaşasalar da xarakterləri

<sup>1</sup> Bəxtiyar Vahabzadə, Səməd Vurğun (monoqrafiya), Bakı- 196, səh.268-269

ümumiləşdirilmiş, ruhən, mənəviyyatca bir-birinə yaxın şəxslərdir.

Azərbaycan şərində, eləcə də ictimai fikir tarixində görkəmli yer tutan İ.Nəsimini şairlərimiz qələmlərinin qüdrəti və dərin kəsəri ilə yaşıtmış, yaşadır və yaşadacaqlar.

Görkəmli dövlət xadimi, istedadlı şair Şah İsmayıllı (1486-1524) yaradıcılığının təşəkkül və inkişafında Nəsiminin təsiri aydın nəzərə çarpar.<sup>1</sup>

Ş.İ.Xətainin öz sələflərindən olan Nəsimi-yə dərin məhəbbət bəsləmiş, bu məhəbbəti isə aşağıdakı misralarla ifadə etmişdir:

Mehrü vəfa biri-birindən azdı,  
Bəhlül bayquşliyin viranda gəzdi.  
Seyyid Nəsimini zahidlər üzdü.  
İncimədi həqdən gələn cəfaya.<sup>2</sup>

<sup>1</sup> Azərbaycan ədəbiyyatı tarixi, üç cild, I cild. Bakı-1960,səh.329

<sup>2</sup> M.Quluzadə. Nəsimi, namizədlik disertasiyası, səh.97. qeyd: Dissertasiyanın makinada çapından

Şairlərdən S.Vurğun, R.Rza, B.Vahabzadə, F.Mehdi, Ə.Kərim, Q.Qasimzadə, E.Borçalı, Z.Vəfa və başqaları islam və feodal dünyasına qarşı üşyan edən, onun əxlaq normalarına qarşı çıxan Nəsiminin şeirlərində dəfələrlə xatırlamış və onun ecazkar obrazını yaratmışdır. Bu cəhətdən S.Vurğunun "Azad ilham" şeiri xüsusi ilə maraqlıdır.

Şair bu şeirində dövrünün əzablarını, işgəncələrini görən, nalə çəkib, fəryad qoparan Füzulini, doğru söylədiyi üçün boynu vurulan Vaqifi və haqq danışib fikrini açıq söylədiyi üçün dərisi soyulan Nəsimini xatırlayır. Onlarla özünü müqayisə edir. Görür ki, onlardan yalnız ilham azadlığına, ilham sərbəstliyinə görə üstündür. Deməli, şairin bir növ özü ilə onları müqayisə etməsi onların bir obraz kimi ucalmasına və xarakterinin açılmasına səbəb olmuşdur. "Füzuli doymadı göz yaşlarından", yaxud "Gətir xatirinə

istifadə edilmişdir.

Vaqifi bir dəm, qırıldı qəlbində bir yurdun sazi” deyən şair tarixlər boyunca ölməz fikirləri və sözləri yadigar qalan Nəsimini belə xatırlayır:

Nəsimi zahidlə durdu üz-üzə  
Söylədi: haqq adlı bir divan quraq;  
Atdı pəncəsini gecə-gündüzə,  
Boğdu həqiqəti sadə firıldaq...  
Zahidin bir barmağın kəssəniz əgər,  
Tanrı dediyinə arxa döndərət...

Bu miskin aşiqə baxın bir az da  
Diri soyulsa da dözər, ağlamaz  
Sən ey ülkərimiz, sənməz sənətkar!  
Əsrlər boyunu gördü gözlərin;  
Tarixlər boyunca qaldı yadigar  
Ölməz fikirlərin, ölməz sözlərin!...

R.Rzanın “Nəsimiyə, Fizuliyə, Sabirə açıq məktub”<sup>1</sup> və “Nəsimiyə”<sup>2</sup> şeirləri də maraqlıdır. Şair birinci şeirində göstərir ki, sən 600 il bundan əvvəl Hələb meydanında öldünsə də, xalq səni unutmadi. Sən zəmanəndən şikayət edib könlü qubarlı, dili gileyli yaşıdnısa da, ölümsüz heykəlini ucaltdın. Xalqın qəlbində sən yurd-yuva saldın. Yaxud, “Nəsimiyə” şeirində deyir:

“Nəsimini dabanından soydular!”

Soydular!

Nəsimi yüz illərdən  
bu günə diri gəldi.  
Nəsimini soyanlar öldülər  
öldükleri gün.  
Bu dünən də beləydi,  
bu gün də belədir.

<sup>1</sup> R.Rza. Kövrok budaqlar. Şeirləri, Bakı -1970. Səh.27.

<sup>2</sup> “Azərbaycan” jurnalı, 1970, № 3, Səh.103.

Sabah da bu sayaq  
olacaq!

Deməli, Nəsimi ilə onun düşmənlərinin ölümünü müqayisə edib poetik bir dildə nəql edən şair Nəsimin ölümündə bir amal, bir mübarizlik görür.

Şair Zeynal Vəfa Nəsimini məsləki, əqidəsi yolunda dabanından soyulan, qana boyanan, dünyadan ən şərəflə bir ömür aparan, lakin milyonlarla ömürlərdə yenidən cahan gələn bir şair kimi təsvir edir. Şair Nəsimiyə aid yazdığı şeirlərin birində göstərir:

Sən heç vaxt dönmədin öz məsləkindən,  
Dağ kimi dayandın darda, çətində.  
Öldün bir zahidin qəzəbindən sən,  
Doğuldun bir xalqın məhəbbətindən.<sup>1</sup>

Ədib Nəsimiyə olan xalq məhəbbətini real təsir etmiş, onu ölməz bir şair kimi canlandırmışdır.

Şübhəsiz ki, başqa şairlər də Nəsimiyə həsr etdikləri əsərləri sənət süzgəcindən keçirərək ona yeni ruh, yeni təvarət verməklə bu əqidə mücəssəməsinin ölməz obrazına ölməzlilik gətirmişdilər.

Xalq üçün yanalar heç vaxt kül olmur, unudulmur – demişlər. Onlar həmişə Dan-ko kimi ürəyini xalqın yolunda məşəl etmiş, Promitey kimi insanlara kömək olmuş, günəş kimi zərli şüalarını insanların üstündən əsirgəməmişdilər. Nəsimi də belə olmuşdur. Buna görə də sənətkarlarımız tərəfindən yaradılan canlı sənət əsərləri ilə Nəsiminin qranitindən tökülmüş möhkəm, əzəmətli və möhtəşəm abidəsi onu həmişə xalqımızın qəlbində yaşatmış, yaşıdır və yaşadacaqdır.

<sup>1</sup> "Ulduz" jurnalı, 1971, № 3, Səh.43

---

**QEYD ÜÇÜN**

---

**QEYD ÜÇÜN**

---

**QEYD ÜÇÜN**

---

**QEYD ÜÇÜN**



Çapa imzalanmışdır: 14.07.2014.

Formatı: 60x84  $\frac{1}{16}$ . Həcmi: 4 ç.v.

Sifariş 12. Tiraj 300.

«Təknur» MMC-nin mətbəəsində  
hazır elektron variantdan çap olunmuşdur.

~~~~~  
**Mətbəənin direktoru:** Ələkber Məmmədov

~~~~~  
Mətbəə kitabın məzmununa və orfoqrafiyasına görə  
heç bir cavabdehlik daşımır!

~~~~~  
**Ünvan:** Baki ş., Qanlı Gölün qərb sahili, 125  
**Telefon:** 408-18-30

*Zahidin bir barmağın kəssən,  
döniüb həqdən qaçar,  
Gər bu miskin aşiqı,  
sərpa soyarlar, ağlamaz.*